

# "20 Yanvarı necə xatırlayırsınız?"

**Qara Yanvar - 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və daxili qoşunların iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərle müşayiət edilmişdir.**

Bələliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Azərbaycan rayonlarında 146 nəfər ölülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur; hərbi qulluqlular tərəfindən 200 ev və mənzil, 80 avtoməşin, o cümlədən təcili yardım məşinləri, yandırıcı güllələrin törfəndiyi yanğın nəticəsində dövlət emlakı və şəxsi emlak məhv edilmişdir. Helak olanlar arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur.

Adalet.az 20 Yanvar faciəsi ilə bağlı yazıçılara sorğu ünvanlayıb - "20 Yanvarı necə xatırlayırsınız?"

Cavabları təqdim edirik:

**Yazıçı Nəriman Əbdül-rəhmanlı 20 yanvar gününü gərginlik hiss ilə keçirdib:** "Faciə ərefəsi hamı kimi gərginlik hissi keçirirdim. Yanvarın 19-u axşamı şəhərə qoşun yeridiləcəyi barədə şayiələr artanda dayana bilməyib yaşadığım 9-cu mikrorayondan 4-cü mikrorayonun girişinə, 16 mərtəbənin yaxına gəldim. Camaat çox idi, bir neçə yerdə ocaq qalamışdılar. Bəzilərinin sıfətində çəşqinqılıq vardı, bəzilərisə qoşunlarının qarşısını kəsmək barədə təbliğat aparırdılar. Arada bir dəstə gəldi ki, Etibar bəy deyir, bərk durun. Amma saat 12-nin yarısı olardı bəlkə, hərbi texnika yaxınlaşdı, eksəriyyəti yaşılan əsgərlər güllə atmağa başlıdılar. İşıqsıçan güllələr binalara, ağaclarala dəyirdi. Bir neçə nəfər yaralandı, adamlar qaçıb dağılışdı. Bir dükən vitrininə dəyən güllə nəticəsinə, şüşənin bir parçası qolumu yaraladı. Binaların arası ilə evə qayıtmalı oldum. Yara ciddi deyildi, amma səhərəcən şəherdən gələn atəş səslərinə qulaq asa-asa dirigözlü keçirdim. Sə-

hər Mərkəzi Komitənin qarşısına mitinqə gedəndə dəhşətli mənzərənin - minik və yüksək maşınlarının əzildiyinin şahidi oldum. Adamların sıfətindəki nifret və qəzəbə əlamətini heç vaxt unutmaram."

**Yazıçı Səfər Alışarlı həmin günü belə xatırlayıır:** "20 yanvarın ertəsi günü bütün Azərbaycan xalqı şok yaşamaqda davam edirdi. O cür şoku Bakı bəlkə də son dəfə 1804-cü ildə rus ordusu bu şəhəri alanda yaşamışdı. Şəhərin bəzi yerlərində, məsələn, Salyan kazarmalarında ordu yanvarın 21-də bütün günü avtomat və pulemyotlardan divarlara güllə yağıdıraraq guya orada döyüş getdiyini imitasiya eləyirdi. Məqsəd xalqı ora hücum təhrik etməkdir. Xalq böyük çəşqinqılıq içinde idi. Azərbaycan KİV-i qapadılmış, AzTV və radio susdurulmuşdu. Dəqiq informasiyanın olmaması xalqı çasdırır, ölkədə xaosu gücləndirirdi. Ərəfədə Etibar Məmmədovla mənim Bakı Qarnizonunun rəisi general Sokolovla görüşümüz olmuşdu. Bu görüşü və 20 yanvarın bəzi duyğularını mən "Maestro" romanında əhatəli təsvir etmişəm. Bir neçə gün sonra fəaliyyətə başlayan KİV-ə o cümlədən mənim çalışdığını "Gənclik"- "Moldost" jurnalına Moskvadan gelmiş KQB adamları senzor olaraq oturduldular. Bələliklə, Azərbaycan mətbuatının əsl heqiqəti xalqa deməsinə imkan verilmədi. Biz çıxış yolu 1989-dan başladığımız qeyri-leqal nəşrlərin davamında gördük. Ağamalı Sadıq Əfəndi, Azər Əbilbəyli, Elçin Səlcuq, Məti Osmanoğlu və bəzi başqa dostlarla "FV-ÇP" qəzetini buraxmağa başladıq. Bu qəzeti ilk nömrəsi fevralda çıxdı. Effekt - sözə ifade olunmaz dərəcədə! Ayaq üstdə olan, gecələri yatmayan xalq dərhal topalanmağa, işgalçılara və satqın hakimiyətə qarşı müqavimətini dinc үsullarla davam etdirməyə başladı. 40 gün matəm və tətil elan edildi. Xeyli sonra başqa qəzətləri də həmin gizli mətbəədə buraxdıq, o cümlədən "Varlıq" qəzetini də. Ulu öndə Heydər Əliyevin 22 yanvar 1990-cı ildə Moskvadakı mətbuat konfransında bəyannı həmin ilin may ayına dək heç bir mətbuat orqanı dərc eləməmişdi. O barədə respublikada heç söz danışmaq mümkün deyildi. Mən

təsadüfən əlimə keçmiş o materialı videolentdən çıxarıb tərcümə elədim, makina da qəzet sütunları halına saldım və fevral ayında Qaraşəherdəki zavodların birində tapdığım gizli mətbəədə 2000 tirajla "Varlıq" qəzetiçiçədə çap elədim. Böyük insanla mənim şəxsi tanışlığım bir neçə ay sonra Naxçıvanda məhz bu əsasda başladı.

**"Olaylor" qəzetinin baş redaktoru Yunus Oğuz 20 yanvarın iştirakçısı olduğunu**

başım mənim qolumdan yapışırlar ki, hara gedirsən? Görmürsənmi ki, hamı üzü bəri qaçır? Dedim: Buraxın, heç olmasa gedim bir yaralıya yardım edim! Qonşular da, mənə getməməyi, geri dönməyi xahiş etdilər. Qardaşimgile də, mənə - evə qayıdaq əynimizi geyinək, sonra birlikdə gedərik-dedilər. Sözsüz ki, sonra getməyə ehtiyac qalmadı... Çünkü çəgirilməmiş "qonaqlar" in özləri gəlib dörd yanı tutmuşdular. Hər yandan ölüm qoxusu gəlirdi. Buna baxmayaraq, millətimiz səhər yənə də yalın əllə tankların üzərinə getdi. Düşmənin silahı önünde susmağı! Allahdan Şəhidlərimizə rəhmət diləyirəm!"

**Şair Etibar Qərib rus qo-**



**nu vurğuladı:** "20 yanvarın iştirakçısı olan, ağrıların içinde olan insan necə xatırılabılır? Şərəf duyuram ki, iştirakçı olmuşam. Çünkü məhz 20 yanvardan sonra hamiya bəlli oldu ki, müstəqilliyin alternativi yoxdur. Artıq gərəkdir 20 yanvarı qara bayram kimi deyil, novruz kimi qeyd edək."

**Yazıçı Şərif Ağayar həmin günü kənddə olub:** "Qarlı gün idi. Əvvəl xəbərlər şayiə şəklində dolaşdı. Danışrıdalar ki, Bakını başdanayağa dağıdılar. Bakı televiziyası tutmadığı üçün hamı buna inanmışdı. Şuşadan veriliş transilyasiya olundu. Amma düzünü demirdilər. "Azadlıq" radisoundan eşitdik hadisələri. O vaxtdan "Azadlıq" radiosu ucqar dağ kəndində yaşayan insanların sirdəsına çevrildi. Uşaqqımız onda. Bakıya gəlib "Şəhidləri xiyabanı"nı görmək ən böyük arzum idi. İlhamla Fərizənin dastanı ağız-ağız dolaşındı. Bütün kənd yasa batmışdı. Deyəsən, kəndin klubunda yas məclisi də keçirdilər."

**Yazar, jurnalist Azər Qismət isə 20 yanvar faciəsini bacısından xəbər tutub:** "Rayonda idim. Birdən həyət qapısı açıldı, məktəbdə oxuyan bacım ağlaya-ağlaya həyətə girdi. Nə baş verdiyini soruşduq. Dedi ki, "Bakıda 20 min adam qətlə yetirib-

sunlarının Bakıya yeridiləcəyi xəbərindən bərk narahatlılıq keçirib:

"Yanvarın səhv etmiremə 17-si rayondan, Bakıya gəldim. 19- u günü axşam saatlarında, "Semaşka" ərazisində yaşayış qardaşimgilə dəyməyə getdim. Bakıya rus qoşunlarının yeridiləcəyi ilə bağlı söz-söhbətlər, o gün hər bir azərbaycanlı ailəsi kimi bizi də narahat etməyə bilməzdii. Mən, bir bəhanə ilə evdən çölə çıxməq istəsəm də böyük qardaşım buna icazə vermədi... Həm də mən hərbi xidmətdən yeni gelmişdim deyə, hamı evdə mənim üstündə əsirdi ki, gedərəm başıma bir iş gələr. Bu minvalla gecə 12-i, 1-ə işləmiş olardı birdən televizorda verliş dayandı, ekran düməğ ağırdı. Və aradan bir az keçmişdi ki, atəş səsləri eşidilməyə başladı. Mən tez çölə qaçdım və evdəkilər də dalımcı çıxdılar. Qonşular da çölə çıxmışdı... Bir anda küçə adamlı doldu. Hərə bir fikir, bir çıkış yolu deyirdi. Mən, üzü "Semaşka"ya doğru yollandım, ardımcı da bir neçə nəfərin gəldiğini gördüm. Güllələrin çox yaxında atıldığı aydınca hiss olunurdu, qaça-qaç düşmüdü... İnsanların qışqırışısı ilə atəş səsləri, tankların uğultusu şəhəri bürümüşdü. Adama elə gəlirdi ki, qiyamət qopub. Bu arada qardaşım-

**Yazıçı Kənan Hacı ölüm-dən geri dönüb:** "Həmin gün atam işdəydi. Kənd camaati məscidə yığışmışdı. Mən də həmin camaata qوشulub Qala qəsəbəsindəki şəhərə gedən yola çıxdım. Orda barrikadalar qurulmuşdu. Heç kim şəhərə qoşun yeridiləcəyini xəyalına belə gətirmirdi. Mən günorta evə qayıtdım, axşamüstü dayım oğlunun maşını ilə yenidən ora qayıtdım. Anam çox yalvardı ki, getmə. Mən də evdə tekəm. Vəziyyət qorxuludur. Amma getdim və... axşam təxminən 10-11 radələrində uzaqdan güllə səsleri eşitdik. Qışqırıq səsleri gəlirdi. Güllələr havada işq buraxırdı. Dayım oğlu ilə ikimiz də yolkalıqda saxladığımız maşına tərəf qaçdıq. Magistral yola çıxməq mümkün olmadıqdan Qala-Şüvələn yoluna çıxdıq. Dayım oğlunun əlləri əsirdi, maşını idarə edə bilmirdi. Özünü elə itirmişdi ki, xeyli yolu maşının işıqlarını yandırmadan sürmüdü. Maşın tez tez çala-çuxura düşüb silkələnirdi. Sağ-salamat evə gəlib çıxdığımıza inana bilmirdik. Evdə işıqlar sönmüşdü. Televizor göstərmirdi, anam radionu açıb vəziyyətdən xəbər tutmaq iatəyirdi. Amma heç bir dalğa tutmurdu. Anam məni görüb qabağıma yüyürdü və qucaqladı. Nolub dedi. Adamları gülləyə tutdular, - dedim. Həyatımın ən dəhşətli günlərindən biriydi o gün. 15 yaşlı yeniyetmə o vaxta qədər belə şeyləri ancaq kinoda görmüşdü. Amma mən o dəhşəti gözlərimlə gördüm və bir günün içində böyüdüm..."

Oğuz Ayvaz